



**Ağamahmud SƏMƏDOV,**  
“Yer və insan” jurnalının redaktoru

#### (Əvvələ ötən saylarımda)

Təcəssüflər olsun ki, bəzən kimi lərse Azərbaycanda xalqın tərəfində olan, insanların haqlarının, hüquqlarının, şərəf və leyaqətinin qorunması namına böyük işlər görmüş qacaq hərəkatını yetərincə qiymətləndirmirlər. - Qacaqlıq Azərbaycanda əsasən rus çar rejimində qarşı və onlara rüşvət vermekle əlbir olub xalqa zülüm edən yeri li zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir. İgidlik, yenilmez qəhrəmanlıq dastanlarını yaradan qacaqları gördükleri xeyrixah emallarə görə Azərbaycan xalqı sevmiş, tərifləmiş və qorunmuşdur. Təbii ki, hər sahədə olduğu kimi qacaqların içərisində də səhv hərəkətlər, özbaşinalıq edənlər olmuşdur. Qacaqların adından istifadə edənlər də az olmamışdır. Lakin, ermənilərin Zəngəzurda, Qarabağda, Qubada, Şamaxıda və s. yerlərdə tərətdikləri qırğınlar zamanı

Bəlli olur ki, bu insanlar bütün Şirvan mahalında Sovet hökuməti və onun siyasi quruluşuna qarşı mübarizə aparan məşhur Qacaq Seyidqulunun dəstəsi imiş. Qacaqlar atamıldı heç birinə qarşı zor işlətməmişdilər. Müeyyen sorğu-sualdan sonra onları sərbəst buraxmışdılar.

Öten əsrin 90-ci illərinin əvvəllərində Azərbaycan Geologiya İdaresinde Razi adlı bir insan işləyirdi. Onların ailələri 30-cu illərdə repressiyaya məruz qoyularaq Naxçıvandıdan Balakən rayonuna köçürülmüşdülər. Razinin uşaqlıq və genciliyi Balakəndə keçmişdi. Təbii ki, hər ikimiz repressiyanın acılarını dədidiğim üçün arabır bu mövzuda söhbətlər edərdik. Bir dəfə o mənə DİN arxivinin roisi olan əmisi polkovnik Sadıq müəllimlə görüşməyi məsləhət görüdü. Mən Sadıq müəllimin yanında olanda o mənə bir şəkil göstərdi. Şəkilde məşhur qacaq Seyidqulu başqa 3 nəfər qacaq yoldaşları ilə Sovet milisi tərəfindən öldürülmüş şəkildə fotoları eks olunmuşdu. Şəklin arxasında qacaqların adı, soyadı və hənsi kənddən olması rus dilində yazılmışdı. Qacaqlardan biri Sündülü Əli idi. Sadıq müəllim məndən xahiş etdi ki, öyrənim görüm onların qohumlarından kim qalıbsa golub şəkli aparsınlar. Təbii ki, Sovet təhlükəti bu cür coşur insanları xain, türk qanına yeriyyən erməni cəlladları ilə dolu olan 11-ci Soviet Ordusunu Azərbaycan xalqını xilaskarı kimi təqdim edirdi.

Yuxarıda atam qeyd etdiyi kimi 1950-ci ildə uzaq Sibir - Krasnoyarska sürgün olunanda mən 6 aylıq körpə olmuşdum. Atam “antisovet təhlükətə görə” adı ilə sürgün olduğu üçün nənəmin və anamın üzvü olduğunu kolxoza rəhbərlik onlar barədə çox haqsızlıqlar etmişdi. Xüsusilə erzaqdan çox çətinlik çəkmışdik. Təbii ki, vicedanlı,

ruşanda o hönkürüb ağladı. Bir daha anam “Yoxsa Məhəmmədə bir şey olub?” deyəndə o daha da bərkədən ağladı. “Yox ay Əzizə bacı. Bəyəm eşitməmişən, deyirler O... dilim-ağzım qurusun... ölüb”. Görəndə ki, anam nə baş verdiyini anlamadı, sakitdən, qorxa-qorxa “Stalin yoldaş deyirəm də, hamı ağlaşır... Deyirler yeno dava olacaq” deyərək ağlamığını davam etdi. Anam nəhayət ki, Məryəmi sakitləşdi. Evinizə girəndə mən ondan soruşdum: “Stalin yoldaş kimdir? Məryəm xalanın nəyidi ki, o belə ağlayır?”. “Stalin SSRİ böyüyü id. Heç kim deyil Məryəmin” cavabını aldım. “SSRİ nə boydadır. Şamaxı boyda olar?” soruşdum. “Çox böyükdür... Şamaxıdan min defədən da çox böyükdür.” Daha mən söz tapa bilmədim. O zaman Şamaxı mənə görə dünyanın özü boyda idi. Orada dayılarım və xalalarım yaşayırırdı. Sən demə ondan min defədən da böyükmiş SSRİ!...”

Əslində veriləsi sulalı çıx idim, amma, onsuza da fikirli anamı yormağə ürəyim gəlmədi. Tez qacaq nənəmə de Stalinin ölməsinə xəbər verdim. Maraqlıdır, nə nənəm, nə da anam bu xəbərə zərrə qədər da olsa kədərlənmədilər. Deyəsən heç sevinmədilər də... Bəlkə də nənəmin yerinə kim olsayı şadlanar, hətta gizlince nəzir də verordi. Fəqət bu mümükün deyildi. Artıq nənəmədə heç sevinmək hissi də qalmaçıdı. Sanki bu hissi şərəfsizlər ondan oğurlamışdılar. 30-cu illərin əvvəllərindən başlayaraq yaşının başı necə müsibətlər çökmüşdi. Sovet hökuməti qurulandan bir müddət sonra “millotlər atası” Stalinin “fironluğu” başlayanda nənəmin əri (babam) molla olduğu üçün səsvermə hüququndan məhrum edilir. 30-cu illərin əvvəllərində də dünəsim dəyişir. Lakin, bütün məhrumiyyətlərə baxmayaraq nə-

hissi ilə öz şəksi faciesi kimi qəbul edərək matəmə bürünmüştərlər. Uzun illər boyu aparılan təbliğat öz işini görmüşdülər. Böyük Qırğız yazılıcı Cingiz Aytmatovun gözəl “Gün var əsre beraber” əsərində qeyd olunduğu kimi cəmiyyətin əksər hissəsi “manqurtlaşmış” kütləyə çevrilmişdi. Bu cəmiyyətdə nəinki azadlıklılığı, heç qismən fərqli düşüncəli olmağa belə yol verilmirdi. Tanrı yaradan hər bir şəxs üçün en zəruri dəyər Azadlıqdır... Vaxtilə böyük Sabir yazırırdı:

*Kim ki, insanı sevər, aşığı-hürriyət olur. Bəli, hürriyəti olan yerdə də insanlıq olur.*

Zaman ötüb... Dövrən dəyişilib. Şükür ki, artıq cəmiyyətdə stalinizm yoxdur. Fəqət hələ də dünənin bazı yerlərində həmin ideologiyani nostalji hissələrə xatırlanıyanlar vardır...

Bəli, XIX əsrin sonlarından başlayaraq “Avropada dolaşan kommunizm kabusu” 1917-ci ildə Rusiya İmparatorluğunda bərqrə olandan sonra nələr baş verdiyini hələ də bir çoxları dərk edə bilmirdi. Ucsuz-bucaksız Sovetlər ölkəsində vətəndaş mühərabəsi, sonra qırımı terror, dəha sonra isə hərbi kommunizmin XX əsrin böyük bir hissəsi boyu davam etdiyi zaman milyonlarla günahsız insan öldürdü, represiyaya uğradı və achiqdan qırıldı. “Bütün canlılardır canlı”, “unudulmaz” V.Leninin Ümumittifaq Fövqələdə Konföderasiyanın sadri F.Dzerjinskiyə məlum göstərişində deyilirdi: “Din xadimləri ni hər yerdə əksinqılابçı və təxribatçı kimi həbs etmək və amansızcasına güllələmək lazımdır. Özü də tez-tez...” Nəticə isə göz qabağındadır. Biz hər dəfə ötən əsrin 60-70-ci illərindəki nisbi toxluğu, risahı, pulsuz səhiyyə və təhsili xatırlayırdı və o illər üçün sanki burnumuzun ucu göynəyir. Şübhəsiz ki, Sovet təhsil sisteminin və səhiyyə xidmətinin digərlərindən üstün cəhət-

## ÖTƏN ƏSRİN 30-CU İLLƏRİNDE GÜNAHSIZ İNSANLARIMIZIN REPRESSİYA OLUNMASI TARİXİMİZİN ƏN AĞRILI SƏHİFƏLƏRİNDİR

daşnaq qudlurlarının qarşısının alınmasında qacaq hərəkatının müəyyən rol olmuşdur.

Qubadan Qacaq Mayıl, Qazaxda Qacaq Kərim, Balasöyün, İsfendiyar, Qarabağda Süleyman, Murtuza, Şuşada Məmməd bay Kavalər, Zəngəzurda Qacaq Nəbi, Sultan bay, Göncədə Dəli Ali, Qəmər, Zaqtalalda Yusif, Şəkide Qutqaşenli Kərim Əfəndi, Qəribi Azərbaycanda Abbasqulu ağa Şadlınski, Şamaxıda Qacaq Seyidqulu və b. çox böyük işlər görmüşlər. Qacaqlar 1920-ci ilin aprelində Azərbaycanı işgal edən 11-ci Sovet Ordusuna qarşı barışmaz olmuş, yeterli müqavimət göstərmişlər. Sovet dövründə ermənilər Azərbaycanda qacaq hərəkatını sosial təhlükəli bir element kimi qəleme verir, pisləyirdilər. Hətta, azərbaycanlılara qarşı xüsusi nifreti ilə məşhur olan Zori Bayan “oçaq” kitabında bəzim qacaqlardan nifretlə yazırırdı. Erməni mətbuatı Azərbaycan qacaqlarını həmişə nifretlə yad etmişdi.

Atam 1935-ci ildə Şamaxı rayonun Çuxanlı kəndindən olan bir neçə homkəndlisi ilə öküz arabasında Bakıya gedmişdi. Yolun təxminən yarısında hər tərəfi qayalıq olan qışlaq sahələrindən birinə çatanda qacaqlar tüfənglərini onlara tuşlayıb emir edirlər ki, düşüb əllərini yuxarıya qaldırsınlar.

insan adını şərəfle daşıyan sadə insanlar da az deyildi. Onlar bizim ailənin düber olduğu bələləri anlaysırdılar. Lakin, mühərabədən sonra illərdə insanların çoxu ərzaq qitligindən əziyyət çökirdi. Ailələr var idi ki, övladını mühərabədə itirmişdi. Kolxoz üzvlərindən beziləri isə canfəsanlıq edərək özlərini “ağaları”na sadıq olduqlarını nümayiş etdirmək üçün “Sovet hökumətinin düşməninin” ailəsinə problemlər yaratmaqla məşgul idilər. O vaxt avam insanlara necə başa salaydı ki, 1948-ci ildə Lavrenti Beriyanın verdiyi mexfi emr əsasında ötən əsrin 20-30-40-ci illərində repressiya olunub vətənənən saq qaydanın hamısı ömrü-lük Sibir və Qazaxistana sürgün olunurdular. Stalin yaşasa idi həmin “vətən xainləri”nın çoxusu qurbətdə əbedi qalası idi.

Üstündən 60 ildən artıq vaxt ötməsinə baxmayaraq bu hadisəni heç zaman unuda bilmirəm...Şəhər çağları olardı. Anamın elindən tutaraq eyvanın kəndinə ayaq basan zaman evinin tindindən “Əzizə bacı, ay Əzizə bacı!” eşittidik. Bu qonşuluğumuzda qardaşı Məhəmmədə birgə yaşayan və ata-anasını mühərabə vaxtı acliqdan itirmiş gənc qız Məryəmin həyəcanlı və təlaşla dolu səsi idi. Anam “Məryəm, nə olub, nə baş verib?” so-

nəm övladlarına; tek oğluna və üç qızına lazımi səviyyədə böyükliyə edir. Oğlu təhsil alaraq baytar ixtisasına yiyələnir. Üç kolxoza təhkim olunur. Əsli-nəcəbatına uyğun olan əxlaqi keyfiyyətləri, ədalətliliyi və savadlı baytar işçisi olması səbəbindən el arasında əməlli-başlı hörmət qazanır. Lakin, çox keçmədən onu Azərbaycan tarixinə “Şamaxı prosesi” kimi daxil olan müdhib 1937-ci ilin dekabrandır “antisovet üşyançı, pozucu təşkilat üzvü” kimi məhkəməsiz-filansız həbs edərək uzaq Sibirə, “gedərgəlməz”ə gəndərirlər.

...Xeyli müddətdən, illər ötəndən sonra bilmədim ki, həmin Gün, 1953-cü ilin soyuq mart günü imiş. Mən isə 3 yaş yarımlıq usaqamış. O hadisədən, 1 il sonra nənəm qonşu Təkələk kənddə yaşayan Neime bibimgilə “oğul, oğul!” deyərək gözlerini həmisişlik yummuşdu... Və 1 il sonra isə atam bərəət qazanaraq vətənə qayıtmışdı!

Stalin ölen zaman keçmiş SSRİ-nin hər yerində olduğu kimi Azərbaycanda, o cümlədən bizim kənddə de gözü yaşılı insanlar çox olmuşdur. Və onlarin böyük əksəriyyəti qonşumuz Məryəm kimi “dünya proletariatının dahi rehberi”, “xalqlar atasının vaxtsız ölümü”నü sadəlövhəsinə dorin kədər-

ləri danılmalıdır.

Bununla yanaşı, Yer planetinin 16 hissəsini əhatə edən ərazilərdə-SSRİ-dəki 80-ci illərin bomboş mağazalarını, adambaşına ayda 1 kq-lıq ət, yaq, şəkər bəlgüləri, bütün 1990-91-ci illərdə ot əvəzinə verilən, el arasında “Buş budları” adlandırılan Amerika toyuq öti, kərə yağı əvəzinə verilən palma yağlarını, uzun çörək növbələrini kim yadından çıxa bilər. Məyar bunları unutmağın bizim mənəvi haqqımızdır.

O da bəllidir ki, sivil inkişaf metodunu seçmiş ölkəyə hənsi cəmiyyətdə yayılmışdan asılı olmayıraq hər bir mütərəqqi ənənəni, o cümlədən pulsuz səhiyyə xidmətinin və təhsil sisteminin dəyərləri tərəflərini əzx etmək yalnız fayda vera bilər.

Bələliklə, 1953-cü ilin soyuq mart günüñüñ-tarixin ən qəddar diktatorların danıbıdan biri, milyonlarla insanın ölümüne fitva vermiş İosif Stalinin ölüm xəberini xatırlayarkən memnunluqla düşünürəm; “nə yaxşı ki, bu xəbər mənəm” və “nə də nənəm ağlamadı”. Şübhəsiz ki, sürgündə olan atam da kədərlənməmişdi.

*(Davamı 15-ci səhifədə)*

# ÖTƏN ƏSRİN 30-CU İLLƏRİNDƏ GÜNAHSIZ İNSANLARIMIZIN REPRESSİYA OLUNMASI TARİXİMİZİN ƏN AĞRILI SƏHİFƏLƏRİNDƏNDİR

(Əvvəli 8-ci səhifədə)

Bir müddət sonra nənəm, anam və 4 yaşlı məndən ibarət kiçik ailəmizə kəndimizdə artıq yaşamaq mümkün deyildi. Biz hamımız "əksinqilabçı idik". 1953-də nənəm bərk xəstələnmişdi. Qonşu Təkəl kəndində ərdə olan Nəime bibim nənəmi öz evlərində baxmağa apardı, anamlı mən isə Şamaxiya dayılarım gilə getməli olduğdu. Bu zaman həyətimizdəki körpə balalı ve yanında 2 illik balası olan camışı (3 baş qaramalı) isə Kalva kəndində yaşayan və nisbətən imkanlı, en yaxın və etibarlı saydığımız böyük bibim Zeynabxanımlı müvəqqəti etibar edəsi oldu. Bir il sonra nənəm "oğlum" deyə-deyə dünəsimini dəyişdi. Bu zaman Nəime bibim gilin də maddi vəziyyəti çox ağır idi. Bibimin həyat yoldaşı Heybat müəllim yüksək ixtisaslı riyaziyyat müəllimi-pedaqoq olmasına, həm də orta ixtisas təhsilli zootehnik olmasına baxmayaraq iş problemi ilə üzəlmişdi. Almaniya ilə SSRİ arasında gedən mühərbi zamanı Heybat müəllim Ukraynada hərbi xidmətdə olmuşdu. O zaman möhkəm silahlanmış güclü Almaniya Ukraynanı işgal edərkən orada olan Sovet hərbi birleşmələrini də mühasirəyə alıb əsir götürdü. Səbəb mühərbi vaxtı qoşun birleşmələri Sovet hərbi rehbərliyinin kobud sehvü üzündən minlərlə sovet hərbçilərinin (əsgərdən generala qədər) Ukraynada alman qoşunlarının mühasirəsinə düşükdən sonra əsir alınaraq Almaniyaya göndərilməsi olmuşdu. Mühərbiyənən sonra SSRİ-də alman əsirliyində olanları incidir, həbs edir, onlara iş vermirdilər. Bu barədə Heybat müəllim Şikarov özünün "Məqsəd və mətanət (bir keçmiş hərbi əsirin xatiratlarından)" adlı avtobiografik kitabında çox aydın yazır. Qeyd edim ki, Heybat müəllim öz cəsurluğuna görə sağ qalanlardan olmuşdu. O hər zaman səhətlərində bu barədə danışardı. Rəhmetlik Heybat müəllim ağır maddi vəziyyətlerinə baxmayaraq nənəm öz doğma anası kimi qayğı göstermişdi. Ailemiz hər zaman bu lütfkarlığı yüksək qiymətləndirmişdi.

Nənəm vəfat edəndə anam ağır mühərbiyənən sonra evimizdə qalan yeganə xalçanı satdırıb mərhumə nə-nəmin yaşına yardım etmişdi...

...Dayımlinin evi Şamaxının aşağı məhəlləsində, o zaman ibadəti qadağan olunmuş lakin hələ də adla deyilən məşhur Cümə məscidindən çox da uzaqda olmayan yerde, Qırızı şərqi (O vaxt hamı "Krasniy vostok" deyirdi) adlı küçədə yerləşirdi. Təbii ki, Şamaxı mühərbiyənən təzə çıxmışdı, küçələrdə hələ de qolsuz, ayığını itirmiş mühərbi vəteranlarına rast gelinirdi. Bəzi yerlərdə hündür direklərə "ucadandanışan" reproduktorlar quraşdırılmışdı. Hami ölkədə və respublikada olan mövcud vəziyyət barədə məlumatı onlardan alır və musiqi nömrələrinə qulaq asırı.

İnsanlarda ruh yüksəkliyi var idi. Əksər insanlar mövcud cətin vəziyyə-

yətin müvəqqəti olmasına inanırdı. Ərzaq çətinliyi olca da, achq yox idi. İşsizlik də yox idi.

Biz yaşayın evdən 3-4 ev aşağıya yeni ailə köçmüdü. Mənim kimi 4-5 yaşlı bir oğlan uşaqları da var idi. Arabır bir yerde oynayardıq. Uşaq bizim dildə çətinliklə danışındı. Dəyidilər ki, İrevanlıdırılar. Bir dəfə gördüm oğlan anası ilə aydın olmayı dildə danışır. Görünür SSRİ Nazirlər Sovetinin qərarı ilə Ermənistandən köçürülenlərdən idilər. Nədənə bir müddət sonra onlar harasa köcdülər.

Ötən əsrin 50-ci illərinin əvvəllərində üstündən 50 ildən artır vaxt ötməsinə baxmayaraq Şamaxının aşağı hissələrində hələ də xarabalıqların qalıqları var idi. 1902-ci ilin dağdıcı zəlzələsi, sonra da 1918-ci ildə erməni vəhşilikləri nəticəsində yandırılmış, viran qoyulmuş bir sıra evlərin xarabalıqlarının müdafiə mənzərəsi idı bunlar. O dəhşətlərdən sonra sağ qalmış ev sahiblərinin bir çoxu Azərbaycanın cənub rayonlarına - Salyana, Cəlilabada, Neftçalaya, İndiki Şirvana və b. ərazilərə köçmüdürlər. Mərkəzi Asiyaya - Aşqabadə, Daşkəndə və b. yerlərə köçənlər də az olmamışdır. Arada bir biz uşaqlar uzaq olmayan həmin yerlərdə oynayardıq.

Şamaxı mənə çox əziz idi. Burada heç bir zalim, "küpegirən" mənə "xalq düşməni balası", "müsəvətçi balası" demirdi. İnsanlar müləyim idilər. Dayılarım və xalalarım hər biri mənə xüsusi qayğılaşılık yanaşırırdılar. Şamaxı həm də dədə-baba yurdumuz idi. Anam və atam yaxın qohum olmasalar də eyni nəsildən idilər.

1902-ci ilin dağdıcı zəlzələsindən sonra ana babam Babakı Mehdi oğlu qardaşı Soltan baba ilə Bəkələ kəndinə, ata babam Mahmud isə Çuxanlı kəndinə getmişdilər. Kəndçi həyati yaşamağın binasını babamgil qoymuşdular. Babakı babam mükəmməl savad almışdı. Əsrin əvvəllerində Şamaxıda ilk dəfə böyük Səbirən dərs almışdı və qısa ömrü boyu həmişə bu böyük insani xatırlamış və onun şagirdi olduğu üçün qurru duymuşdu. Babam savadlı olduğuna görə ona Bəkələ kolxuzunun idarə heytində iş vermişdilər. Amma qardaşı Soltan molla olduğu üçün 30-cu illərdə onun həbs olunma təhlükəsi var idi. Nəhayət (güman ki, 1935-36-ci ildə) Soltan baba da həbs olunub Bakıya aparılır. Çıxılmaz vəziyyətə düşən Babakı babam qardaşından ötrü Bakıya, Mircəfər Bağırovun qəbuluna gedir. M.Bağırov baba qəbul edib soruşur "Kişi dərəddi adama oxşayırsan. Nə baş verib?" Babam nəslimizin tarixçəsindən ona qısa məlumat verir və qardaşının din xadimi olduğu üçün həbs olunduğu bildirir. Onun heç bir siyasi fealiyyətle müşəkul olmadığı bildirir. Babam hiss edir ki, həqiqəti Bağırovə çatdırıbilə. "Kişi get, narahat olma qardaşın qayıdar." - olur cavabı M.Bağırovun. Aradan bir müddət keçəndən sonra Soltan baba evinə qayıdır.

Ana babam 1941-ci ildə qefletən

vəfat edir. Bu zaman onun 6 uşağı varmış; kiçik uşaq 6 aylıq körpəmiş. Çox çəkmədən - cəmi bir neçə ay sonra nənəm də vəfat edir. 3 qız və 3 oğlan yetim qalırlar. Büyük uşaq sonradan mənim anam olacaq Əzizənin 17 yaşı var imiş. Ata-anasını ağır bir vaxtda-mühərbiə başlanan zaman itirmiş 6 yetim uşaq uca Yaradanın baxş etdiyi cəsarət, dözüm, güc və ağıl sayesində o ağır illərdən sağ çıxmışdır. Mühərbiə başa çatanın bir il sonra onlar yenidən ata-baba yurdunu Şamaxiya qayıdbit məskunlaşdırılar.

Anam comisi 4 il təhsil almışdı. Amma məktəbdən çox-çox artıq atasından və əmisindən bilik öyrənib mənimsemmişdi.

Şamaxıda uzun qış gecələrində çox vaxt əlində iş görə-görə mənə dünəyanın və ilk insanların yaranmasından, onların günahı-iblisin yalanına uyması üzündə cənnətdən qovulmasından, Yer üzündə ilk dəfə Adəm babamızın oğlu Qabilin qardaşı Habilin qanını axıdılaraq çox böyük günah işlətəndən, peygəmbərlərin həyatından, Misirdən, fironlardan danışardı. Elə maraqlı danışardı ki, elə bildirdim bu saat mən özüm qədəm Misirdəyəm... Hadisələr hamısı gözlərim qarşısında baş verir. Nədənə həmişə ömrüm boyu zalim, qəddar adamları Misir fironları ilə müqayisə etmişəm. 1973-cü ildə keçmiş SSRİ-nin Leninqrاد şəhərində Dövlət Ermitajında qədim Misir zalında gənc bir firon mumiyasına baxan zaman çox maraqlı hissələr yaşadı. Texminən 3 min 500 il əvvəl özünü yer üzündə allahi hesab edən bu gənc firon necə da miskin idi. Qupçuru qurumuş, qaralımış və ilkin vəziyyəti xeyli dəyişilmişmişdi, bir müşqəvvaya oxşayırı, vaxtilə Misirliyin Allahı hesab olunan bu gənc. Düzü o zaman mənim bu gənc firona yazığım golmuşdi. İnsanı torpağa basdırıb rahat yatmağa da qoymurlar həmi kimi! Sonra gördüm ki, səhifədir. Bu insan artıq başər tarixinin ayrılmaz bir hissəsidir. 3,5 min il ərzində qalib (yaşayıb), nə vaxtsa atom mühərbiəsi dünyası alt-üst eləməsə yeqin ki, yənə aži bir o qodər qalar...

...Çox yaxşı hafızası və gözəl dənişq qabiliyyəti var idi anamın. Şifahi xalq ədəbiyyatımızı, islam diniinin əsaslarını yaxşı bilirdi. Amma, fanatizmdən uzaq insan idi. Bir sira yazıçı və şairlərimiz əsərləri barədə məlumatlı idi. Sabirin şeirlərini, Mirzə Cəlilin, Ə.Haqqverdiyevin həkayələrini və b. əsərləri, Azərbaycan dəstanlarını gecə iş görə-görə uşaqlarına oxutdurdu. Aşiq Ələsgərin bir çox şeirlərini əzber bilirdi. Yaşı vaxtında özü də çox oxuyardı. Bir dəfə Bakıdan kəndə gedəndə gördüm ki, gecə yənə "Quran"ın Azərbaycan türkçəsində tərcüməsini oxuyur. Dedi ki, 7-ci dəfə oxuyub başa çatdım.

Anam imkansızlıqdan ali təhsilə ala bilmədiyi üçün çox heyif silənərdir. Mən sonralardan emin oldum ki, bu imkani olsa idi o tanınmış filolog, yaxud tarixçi, etnoqraf alım ola bilərdi. O, hələ uşaq ikon mənə insani səmimiyyət, dürüstlük və saflıq barədə danişardı, atamın, elə biziñ ailənin də iztirablarını mənəvyyatsız, ikiüzlü, yalançı, yaltaq və riyakar adamların pis əməllərinin nəticəsi sayırdı.

Anam emin idi ki, atam mütləq Sibirdən qayıdadıq. Çünkü, o saleh insan idi. Biziñ nəsildə ogurluq, satqınlıq, yaltaqlıq, kiminsə haqqını mənimsemək çox böyük qəbahət-günah sayılırdı. Anam mənə atamın inسانevər, həqiqət tarəfdarı olduğunu və ki məsələ pişlik etmək ona yaraşmadı, deyərdi...

Üstündən illər ötdən sonra bildim ki, Stalinizm bəşər tarixinin ən böyük bələlərindən biri imiş. Məhz o dövrə yaltaqlar, satqınlar, şərəf və lyəqətsiz insanların sayı yağışdan sonra göbələk artan kimi artıb, çoxalmışdı. Anamın dedikləri və onlara əlavə kimi deyə bilərəm ki, mənəvi dəyərlər hər bir insanın həyatında mühüm rol oynayır. Onlar gündəlik həyatda hərəkətlərimizi, müsəbitlərimizi və seçimlərimizi toyin edən prinsiplər, normalar və inancaları söykənir. Yalnız əxlaqi dəyərlər nəyin doğru və nəyin yanlış olduğunu müyyənləşdirməyə kömək edir, xarakterimizi və şəxsiyyətimizi inkışaf etdirməyə yönəldir. Bunlar xarici dünyamızla daxili aləmimiz - mənəvi dünyamızın qarşılıqlı əlaqəsinin təmolidir və özümüzə, digər insanlarla münasibətimizi formalasdır.

Anam öyrədirdi ki, çalışış bu dünyada yaxşı, xeyirxah insan olmaq lazımdır. Yaxşı insan hətta sort davranıa belə, təkcə özüne deyil, digər insanlara da xeyirxahlıqla təsir edir. Əsil insan yalan danışır, somimi davranır, belə insan yaxınılığında insanları incitməyə çalışır.

Anamla mən Şamaxıda dayıgilidə olan zaman artıq tarixin ən qəddar diktatorlarından biri olan Stalininin yoxluğu sanki comiyyətdə hansısa bir yüngüllük yaratmışdı. İnsanlarda daimi qorxu hissi xeyli azalmışdı. Yaşayış soviyyəti tədricən yüngülləşirdi.

1954-cü ildə nənəm vəfat etmişdi. Bir il sonra isə sanki Tanrıının möcüzəsi baş verdi. Atam Rusiyin ucqar yerlərindən biri olan Krasnoyarsk diyarından sürgündən vətənə qayıtdı. Anamla mən də Şamaxıdan Çuxanlı kəndinə - evimizə qayıtdıq. Atama bərəət verildi. Təbii ki, bu dəfə də ona işlədiyi kolxoza, bir neçə il sonra onun bazasında yaradılmış sovxoza idarəetməli idi. Sabirin şeirlərini, Mirzə Cəlilin, Ə.Haqqverdiyevin həkayələrini və b. əsərləri, Azərbaycan dəstanlarını gecə iş görə-görə uşaqlarına oxutdurdu. Aşiq Ələsgərin bir çox şeirlərini əzber bilirdi. Yaşı vaxtında özü də çox oxuyardı. Bir dəfə Bakıdan kəndə gedəndə gördüm ki, gecə yənə "Quran"ın Azərbaycan türkçəsində tərcüməsini oxuyur. Dedi ki, 7-ci dəfə oxuyub başa çatdım.

Anam imkansızlıqdan ali təhsilə ala bilmədiyi üçün çox heyif silənərdir. Mən sonralardan emin oldum ki, bu imkani olsa idi o tanınmış filolog, yaxud tarixçi, etnoqraf alım ola bilərdi. O, hələ uşaq ikon mənə insani səmimiyyət, dürüstlük və saflıq barədə danişardı, atamın, elə biziñ ailənin də iztirablarını mənəvyyatsız, ikiüzlü, yalançı, yaltaq və riyakar adamların pis əməllərinin de "həzm edə bilmirdilər".

**(Davamı var)**